


Şuşa Qarabağın tacı, xalqımızın aziz şəhəri, keşməkəsi tariximizin canlı şahididir. Canları-qanları bahasına, misilsiz qəhrəmanlıqla onu işğaldan azad edən şəhidlərimiz buram bizim üçün həm də əbədi bir ziyarətgah mərtəbəsinə yüksəltildilər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2020-ci il noyabrın 8-də müqəddəs Şəhidlər Xiyabanından verdiyi müjdəsinin, ilahi təsir gücü olan "Əziz Şuşa, san azadsan! Əziz Şuşa, biz qayıtmışq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" sözüllərinin hər bir azərbaycanlın qalbində doğdurduğu sevinc, fərəh, qürur hissini sözlu ifadə etmək çox çatdırır. Bu gün Şuşa öz qədimliyini qorumaqla yanaşı, yeni bir şəhər kimi tikilir, inşa edilir.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa ili" elan edilməsi haqqında" Sarancamda qeyd edildiyi kimi, temeli Qarabağ xanı Pənahəli xan tərəfindən 270 il əvvəl qoyulan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimal-si-yasi heyatında müstəsna rol

damdakı Şahbulaqdan Şuşaya köçürüyüb. Sonra Qarabağın hər yerindən zəngin, imkanlı şəxslər bu möhkəm qorunan ərazilərdə mülklər tikməyə, məhəllələr salmağa başlayıblar. Üç əsas giriş - Gəncə, İrəvan və Ağoglan qapıları Şuşanın yaxın-uzaq yaşayış məntə-



oynamışdır. Şəhərin mərkəzini əhatə edən qala xanlığının paytaxtının qorunması məqsədilə inşa ediləsə de, öz quruluşuna və memarlıq xüsusiyyətlərinə görə həm dayarı, mədəniyyət abidesidir, həm də milli dövlətlik ananələrinin rəmzləndən büründür. Mütəxəssislerin fikrincə, Şuşa qalası üçün seçilmiş dağılıq ərazisinin en uğurlu cəhəti onun bir çox yerlərdə dərələrlə təmamlanan sildirim qayalar, yığınlar və meşələrdən ibarət olması idi. Ustəlik, ətrafdakı qayaqlıqlar təkintidə istifadə etmək üçün istənilən qədər daş alda olunmasına imkan verirdi. Şuşa qalasının tikintisində feodal dövri memarlığının, şəhərsalma principleri həm şəhər yerinin seçilmesində, həm struktur planlaşdırmasında, həm də qalanın xarici bədi simasında özünü bürüze verir. Tarixi mənbələrə görə, qala divarlarının böyük bir hissəsi inşa ediləndən sonra xanlığın sarayı Ağ-

qə - ləri ilə əlaqəsini təmin edib.

Tarixi qala divarları ilə yanaşı, Qarabağ xanlarının və əsilzadələrinin, inşa etdirdikləri memarlıq nümunələrinin bir çoxu bu gün de asrların yadigarı kimi qalmışdır. Ermeni işgalləne qədər Şuşada memarlıq abidesi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəni-tarixi abida mövcud olub. İyirmi yeddi illi işğal dövründə onların bir çoxu erməni vəhşiliyinə maruz qalıb, dağıldılib, məhv edilib. Lakin Şuşanın özününü küləkdər bilməyən ermənilər müvəqəti siğinacaq kimi istifadə etdikləri şəhərdə heç bir normal tikinti aparmayıblar.

Onu da qeyd edək ki, qala-şəhərin hərəkəflər inkişafında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyev deyirdi: "Şuşa tekçə şuşəllər üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, milletini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir". Şuşanı

zəngin tarixi abida, xalqımızın qəhrəmanlıq remzi kimi deyarləndirən ümummilli lider ötən asır yetmişinci illərində burada milli ruhun daşıcısı olan qədim tikişlərin berpası ilə yanaşı, yeni çoxmərəbəli yaşayış binalarının, böyük məhmanxana komplekslərinin, ayrı-ayrı inzibati binaların inşasına şəxsnən rəhbərlik edib. Həmin dövrdə Şuşa keçmiş SSRİ-də an populyar kurort şəhərlərindən birinə çevrilmişdi...

"Ermanlılar" na qədər çalişsalar da, yənə de Şuşanı erməni şəhəri kimi təqdim edə bilənlər və əger bu, erməni şəhəri idisə, niya belə vəziyyətdə idil, niya niya daqılışmış vəziyyətdə idil, niya bədənə bina tikilməyib? Üç-dörd erməni məmərunun yeni villalarından başqa bir dənə da yeni bina tikilməyib. Köhnə binalar hamisi dağıldılib, tarixi binalar dağıldılib," - bu sözü öten il Şuşaya 7 dəfə safar edən Prezident İlham Əliyev çıxışlarının birində deyib. Ermənliər, əsənən, şəhərdə sovet dövründə inşa olunmuş və istismar müddəti başa çatmış binalardan istifadə ediblər. İndi bu binaların əsərəyiyət Şuşanın yeni baş planına uyğun olaraq, söküür. Şəhərin sahiblərinin qayğısı buraya yeni nəfəs gətirir. Azad Şuşada artıq böyük quruculuq, təmir-bərpa işləri hayata keçirilir.

Öten il avqustun 29-da Şuşanın tarixi əzəmətin qorunmasına əsas götürüldüyü baş plan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olunub. Qeyd edilib ki, Azərbaycanın mədəniyyət paytaxtında icra ediləcək bütün layihələr tarixlə müasirliyin vəhdəti üzrənə qurulacaq. Şəhərin rəleyefinə

yin yerleşəcəyi inzibati bina müasir şəkildə yenidən qurulur. Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağá, Yuxarı Gövhər Ağá, Saatlı məscidlərində və Mehmandarovların malikanə kompleksində bərpa işləri aparılır.

İnfrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Müzəffər Ordu-muzun möhtəşəm qaləbesinin şərafə Prezident İlham Əliyevin "Zəfər yolu" adlandırdığı 101 kilometrik avtomobil magistralı Şuşaya ölkəmən hər yerindən gedis-galışı təmin edir. Şəhəre çəkilən ikinci yolun - Əhmədbeyli-Füzuli-Şuşa yolunun inşası sürətlə aparılır. Mədəniyyət paytaxtının elektrik təchizatında demek olar ki, heç bir çatışmazlıq qalmayıb. 110/35/10 kilovoltluq "Şuşa" yarımstansiyasının inşası, Füzulidən buraya dek 110 kilovoltluq iki-dövərli elektrik verilişi xəttinə qəbul olunmuşdur. Şuşa yaşıl enerji zonası çox qısa müddədə yekunlaşdırılub. Paylayıcı şəbəkənin hər biri 5 MVA olan transformator yarımstansiyalı və xüsusi mühafizəsi olan yeraltı kabellərle təchiz olunması təzliklə tam başa çatdırılacaq. Şuşa yaşıl enerji zonası olacaq və elektrik təchizatında dayanıqlı enerji mənbələrinə üstünlük verilecek.

Bu günlərdə yeni açılmış müntəzəm avtobus marşrutunun ilk sərnişinlərini Şuşada qarşılıklı Prezidentin buradakı xüsusi nümayəndəsi Aydın Karimov dövlətimizin başçısının tapşırığı və nazəratı ilə şəhərdə inməniyyət bərpa və quruculuq işlərinə başlığındı bildiril, tarixi-mədəni abidələrin bərpası ilə yanaşı, yeni məktəb, xəstəxana, mü-

MÖHTƏŞƏM QƏLƏBƏMİZİN RƏMZİ

uyğun olaraq yaşlılıqların və lən-dəftərindən qorunub saxlanması, inkişaf etdirilməsi də qarşıya məqsəd qoyulub. Baş plana əsasən, Şuşada hər birinin 2020 nəfər sakını olacaq 6 məhəllədən ibarət yeni yaşayış massivi salınacaq. Birinci məhəllədə 3, 4 və 5 mərtəbəli binaların Şuşaya məxsus memarlıq stiləbi təkilməsi nəzarətde tutulur. Baş planın təqdimatından sonra dövlətimizin başçısı ilk məhəllənin təməlini qu-yub.

Şəhərin tarixi abidələrinin bərpasına ilk növbədə başlanılib. Şəhər işğaldan etdirilməsi də qarşıya məqsəd qoyulub. Baş plana əsasən, Şuşada hər birinin 2020 nəfər sakını olacaq 6 məhəllədən ibarət yeni yaşayış massivi salınacaq. Birinci məhəllədə 3, 4 və 5 mərtəbəli binaların Şuşaya məxsus memarlıq stiləbi təkilməsi nəzarətde tutulur. Baş planın təqdimatından sonra dövlətimizin başçısı ilk məhəllənin təməlini qu-yub.

Şəhərin tarixi abidələrinin bərpasına ilk növbədə başlanılib. Şəhər işğaldan etdirilməsi də qarşıya məqsəd qoyulub. Bu amil nəzərə alınmaraq şəhərdə məhmanxanaların bərpasına da xüsusi əhəmiyyət verilir. Öten asır 80-ci illərinin yadigarı olan "Qarabağ" məhmanxanası qısa müddədə müasir səviyyədə bərpa olunaraq bir neçə ay evvel istifadəyə verilib. Elə həmin vaxt beş mərtəbədən və 150 nömrədən ibarət "Otel və Konfrans Mərkəzi"nin de təməli qoyulub. Bundan bir qədər evvel isə şəhərdə "Xan Bülbül" otelinin yenidənqurmadan sonra açılış olub.

"Men demişəm ki, Şuşa neinkin Azərbaycanın, dünyadan en gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacaq, 100 faiz". Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu sözülləri gerçəkləşməkdədir. Əminliklə deye bilerik ki, Şuşanın yeni siması qələbəmizin möhtəşəmliyini rəzməldərəkəcəkdir.

Möhtərem RƏCƏBOVA,
"Respublika".